

# AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ



## BAKALAVRİAT SƏVİYYƏSİNİN (ƏSAS (BAZA) ALİ TİBB TƏHSİLİNİN) İXTİSAS ÜZRƏ

### TƏHSİL PROGRAMI

İxtisasın (programın) şifri və adı: 050117 - Tarix və coğrafiya müəllimliyi

BAKİ – 2020

## **BAKALAVRİAT SƏVİYYƏSİNİN 050117 - Tarix və coğrafiya müəllimliyi İXTİSASI ÜZRƏ TƏHSİL PROQRAMI**

### **1. Ümumi müddəalar**

- 1.1. Bakalavriat səviyyəsinin “050117 - Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə Təhsil Programı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də “Ali təhsilin bakalavriat (əsas (baza) ali tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”na uyğun hazırlanmışdır.
- 1.2. Təhsil Proqramının məqsədləri aşağıdakılardır:
  - İxtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübəkeçmə, işdüzəlmə və təhsiliniartırma imkanlarını müəyyənləşdirmək;
  - Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərədə məlumatlaşdırmaq;
  - Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlaşdırmaq.
- 1.3. Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və “050117 - Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.
- 1.4. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50%-dən çox olmamalıdır. İxtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.

### **2. Məzunun kompetensiyaları**

- 2.1. *Təhsil Proqramının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir:*
  - İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
  - İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;

- Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərəkətli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
- Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çəgirişləri müəyyənetmə bacarıqlarına;
- İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
- Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
- Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
- Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
- Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;
- Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;
- Fəaliyyətdə sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;
- Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına.

## **2.2. *Təhsil Programının sonunda məzun aşağıdakı peşə kompetensiyalara yiyələnməlidir:***

- Fəal təlim mühitini yaratmaq, onu demokratik şəraitdə idarə etmək, fasilitasiya qaydalarına əməl etməklə müəllim-şagird əməkdaşlığı əsasında təhsilalanları istiqamətləndirmək, onların müstəqil olaraq öyrənmə prosesinə qoşulmasını təmin etmək bacarığına;
- Məqsədə müvafiq olaraq təhsilalanların yaş xüsusiyyətinə uyğun təlim strategiyasını müəyyənləşdirmək, təlim nəticələrini və meyarları müəyyən etmək bacarığına;
- Tarixi prosesləri təhlil etmək, onun həlli yolunu tapmaq, situasiyaya uyğun qərar qəbul etmək bacarığına;
- Diskussiya və təqdimatların həyata keçirilməsi zamanı fəal dinləmə mədəniyyəti formalaşdırmaq bacarığına;
- Müxtəlif tarixi mənbələr və materiallarla işləmək bacarığını formalaşdırmaq, zəruri məlumatları seçərkər arqumentləşdirmək bacarığına;
- Tarix və xronologiya ilə bağlı əsas anlayışları fərqləndirmək, tarixi fakt, hadisə, təzahür və proseslərin zamanda yerini müəyyən etmək, insanların həyat tərzində baş vermiş dəyişiklikləri sivilizasiyalarla əlaqələndirmək bacarığına;
- Dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqları nümayiş etdirmək bacarığına;
- Tarixi şəxsiyyətlərin fəaliyyəti ilə bağlı məlumatları təhlil etmək və dəyərləndirmək bacarığına;

- Mədəniyyətin inkişaf xüsusiyyətlərini müəyyən etmək, milli və ümumbaşəri dəyərləri fərqləndirmək bacarığına;
- Azərbaycanın və dünya ölkələrinin tarixinə əsasən sivilizasiyaların inkişafını, qlobal problemlərin həllini dəyərləndirmək bacarığına;
- Tarixi məkan və regional problemləri, onların həlli yollarını maraqlı tərəflərə və cəmiyyətə çatdırmaq və ölkəmizin tarixi yerlərinin tanınmasında təhsilalanların iştirakını təmin etmək bacarığına;
- Müasir qiymətləndirmə starategiyasını, məktəbdaxili qiymətləndirmənin növlərini və aparılmasına dair məlumatlar toplamaq və müasir tələblərə uyğun dərs nümunəsi hazırlamaq bacarığına;
- Mənbələr əsasında müxtəlif tarixi hadisələri təhlil etmək, onların arasındaki oxşarlıq və ziddiyətlərin səbəblərini izah etməklə konkret tarixi hadisələrə dair əlavə məlumatlar toplamaq sistəmləşdirmək, təqdim etmək bacarığına;
- Dövrün sosial-iqtisadi və siyasi proseslərin ümumi cəhətlərini təhlil etmək, tarixi hadisələri müqayisə etmək, mənbələrə və qabaqcıl tarixi araşdırmalara tənqidi yanaşmaq bacarığına:
  - Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına;
  - Riyazi-statistik metodlar coğrafi informasiyaların miqdar göstəricilərinin və keyfiyyət göstəricilərinin ölçülməsini təmin etmək bacarığına;
  - Toplanan məlumatların müxtəlif proqramların vasitəsi ilə verilən məkan və zaman daxilində (sutkalıq, aylıq, illik, çoxillik, və əsrlik) ekstremal və riyazi-statistik (parametrik və qeyri-parametrik) göstəricilərini izah etmək bacarığına;
  - Coğrafi əlaqələrin tiplərini və formalarını qrafiki modellərlə təsvir etmək, coğrafi göstəricilərin məkanda paylanması qanunauyğunluqlarını müxtəlif qiymətli izoxətlərlə ifadə olunmasını nümayiş etdirmək bacarığına;
  - Coğrafiya elminin predmetini, tədqiqat sahələrini, tədqiqat metodlarının mahiyyətini şərh etmək qabiliyyətinə;
  - Coğrafi kəşflərin, biliklərin, nəzəriyyələrin, kartoqrafsık təsvirlərin cəmiyyətdəki rolunu və onların əhəmiyyətini izah etmək qabiliyyətinə;
  - Coğrafiya elminin müasir və ənənəvi tədqiqat metodlarının mahiyyətini izah etmək, aerokosmik, riyazi-statistik, modelləşdirmə, sistemli təhlil metodları ilə coğrafi hadisə və proseslərə tətbiq etmək bacarığına;
  - Coğrafiya elminin əsaslarını, onun müasir sahələrin, cəmiyyətəki, ayrı-ayrı regionların təbii-resurs potensialının öyrənilməsində və mənimsənilməsindəki rolunu təhlili etmək qabiliyyətinə;

- Fiziki və iqtisadi coğrafiyanın müasir tədqiqat sahərinin qarşılıqlı əlaqəsini sistemləşdirmək, astronomik məsələləri fizikanın qanunlarından istifadə edərək həll etdirmək, coğrafiya fənnində öyrəndiyi bir çox proseslərin astronomik və fiziki mahiyyəti ilə əlaqələndirmək bacarığına;
- Coğrafi mühit, təbii şərait və ehtiyatlardan istifadə etmək və potensialını qiymətləndirmək bacarığına;
- Yeni coğrafi elm sahələrinin (tibbi coğrafiya, riyazi coğrafiya, insan coğrafiyası, ekoloji coğrafiya və s.) inkişafını, onların fizika, riyaziyyat, kimya, biologiya və s. elm sahələri ilə integrasiyasını qiymətləndirmək qabiliyyətinə;
- Coğrafi İnformasiya Sistemi sahəsində əsas elmi biliklərlə, hər hansı bir hissəsinə aid informasiyanın emal edilməsinə, coğrafi proseslərin geostatistik və zaman-məkan analizi eyni zamanda proqnozlaşdırılma sistemində tətbiqini nümayiş etdirmək, coğrafi hesablama, hidrostatistik analiz, sinoptik təhlillər metodlarının və yerüstü informasiyanın əldə olunması və emalını sistemləşdirmək, və kosmik şəkillər və məsafədən zondlama texnologiyaları ilə yerüstü səthdən alınmış informasiyalara əsasən verilənlər bazası yaratmaq, 3 ölçülü relyef modellərinin tərtibi qabiliyyətinə;
- Yer elmləri sistemində fiziki coğrafiyanın yerini, onun predmetini, sahələrini, tədqiqat metodlarını, əlaqəsini, fiziki coğrafiyaya daxil olan geomorfologiyanın, landşaftşünaslığın, iqlimşünaslığın, hidrologiyanın, torpaq coğrafiyasının, biocoğrafiyanın əsaslarını . dünyanın və onun ayrı-ayrı regionlarının müasir təbiətinin formalaşmasına təsir edən amilləri müqaisə etmək bacarığına;
- İnsan coğrafiyasına aid elm sahələrinin inkişafında istifadə olunan tədqiqat metodlarını sistemləşdirmək, cəmiyyətin inkişafındaki coğrafi mühitin rolunu, onun dəyişməsinin xüsusiyyətlərinin, iqtisadi inkişafın mürəkkəbliyini, müasir dövrdə dəyişməsinin əsas bazalarını qiymətləndirmək bacarığına;
- Azərbaycanın təbii şəraitinin və təbii ehtiyatlarının sənayenin, kənd təsərrüfatının və turist-rekreasiya təsərrüfatında rolunu qiymətləndirmək, torpaqəmələgəlmə xüsusiyyətlərini, relyef, iqlim, aqroiqlim ehtiyatlarını, daxili suları və geoloji quruluşunu hərtərəfli əsaslandırmaq bacarığına;
- Təbii şərait və ehtiyatlardan coğrafi baxımdan istifadəyə dair təqdimatları, təbii potensialın iqtisadi-coğrafi və təsərrüfat baxımından formalaşma xüsusiyyətlərini, iqtisadi-coğrafi regionların inkişafında dövlət programlarının tətbiq edilməsi, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafının əhalinin həyat səviyyəsinin yüksəlməsindəki rolunu qiymətləndirmək qabiliyyətinə;
- Landşafların ekoloji problemlərini, ekoloji gərginlik yaranan amilləri aşkar edib, onların qorunması üçün zəruri təkliflər bacarığına;
- Təbiətə təbii və insan fəaliyyətinin yaradığı problemləri aydınlaşdırmaq və təbiətin qorunmasına dair təkliflər irəli sürmək və yarana biləcək problemlərin qarşısının alınması üçün təkliflər hazırlamaq bacarığına;

- Geomorfologianın əsas anlayışlarını, geoloji strukturları, geotektonik prosesləri, dağəmələgəlmə mərhələlərini və orogenizləri, onların relyefyadıcı rolunu izah etmək bacarığına;
- Relyefin insanın həyatında və təsərrüfat fəaliyyətinə əhəmiyyətini qiymətləndirmək bacarığına
- Canlı orqanizmlərin coğrafi yayılma qanunauyğunluğunu və müxtəlif regionlarda canlı aləmin paylanması xəritə üzərində izah etmək bacarığına
- Hidroloji proseslərin və hadisələrin fiziki mahiyyəti, quru sularının və su obyektlərinin hidroloji rejimlərinin formalşamasının fiziki-coğrafi qanunauyğunluqlarına dair baza biliklərə malik olmaq bacarığına;
- Su obyektlərinə olan təbii və antropogen təsirləri və onların yaratdığı problemlərə dair proqnozlar vermək bacarığına;
- Yer kürəsinin müxtəlif regionlarında meteoroloji kəmiyyətləri, atmosfer hadisələrinin, həmçinin iqlim tiplərinin paylanması coğrafi qanunauyğunluğunu qlobal, regional və lokal iqlim ünsürlərinin litosfer, hidrosfer, atmosfer və biosfer sistemində digər komponentlərlə əlaqəsini təhlil etmək bacarığına;
- Müasir iqlim dəyişmələrinin yaratdığı proses və hadisələri dəyərləndirmək bacarığına;
- Əhali coğrafyası və demoqrafiya elminin inkişafında tədqiqat metodlarına malik olmaq bacarığına;
- Əhalinin irqi, milli-etnik, dil, din tərkibinin müxtəlifliyinin səbəblərini təhlili metodlarının tətbiqi bacarığına;
- Əhali artımının, yerdəyişməsinin regionlar üzrə paylanmasında təbii mühit və iqtisadi amillərin rolunu qiymətləndirmək bacarığına;
- Vahid məskunlaşma sistemini ictimai-tarixi və təbii şərait daxilində cəmiyyətin ərazi təşkili prinsiplərinə və metodlarının tətbiqi bacarığına;
- Təbii landşaftları və onların transformasiya qanunauyğunluqlarını, onların tarixi inkişaf mərhələlərini və müasir vəziyyətini qiymətləndirmək bacarığına;
- Dünyanın ekoloji şəraitini təhlil etmək və ekoloji gərginliyin azaldılması üçün zəruri tövsiyyələr hazırlama qabiliyyətinə;
- Regionların inkişafında ərazi istehsal sistemlərinin istehsal, iqtisadi əlaqələrini təhlil etmək və ərazinin təsərrüfat strukturunun formalşması və tarixi xüsusiyyətlərinin tədqiqat metodlarının tətbiqi bacarığına;
- Ölkə və regionlarda yaranan qlobal iqtisadi, demoqrafik, sosial problemlər və onların həllinə dair təkliflər hazırlama qabiliyyətinə;

- Coğrafi, sosial obyektlərin yaranmasını və inkişaf mərhələlərini, insanların yaşayış səviyyəsinə təsir edən amilləri, insanların məkanda iqtisadi fəaliyyətinin coğrafi mühitdən asılı olaraq dəyişməsini və insan fəaliyyətinin mühitdə yaratdığı problemlərin həllinə dair proqnozlar vermək bacarığına;
- Qafqazın, eləcə də Xəzər dənizinin təbii şəraitinin və təbii resurslarının mənimsənilməsi, regiona daxil olan respublikalarda əhalinin məskunlaşmasının müxtəlifliyini müqayisə etmək bacarığına;
- Türk xalqlarının geomədəni, tarixi, coğrafi, siyasi mədəniyyətini, türk xalqlarının iqtisadi, siyasi, mədəni gücünə dair müasir təsəvvürlərə malik olma bacarığına;
- Kartografiq təsvir vasitələrindən istifadə etməklə əraziyə dair kompleks informasiya vermək bacarığına;
- Çöl və laboratoriya şəraitində aparılan tədqiqatlardan əldə edilmiş nəticələrin işlənilməsi, təqdim olunması və məruza edilməsi bacarığına.
- Coğrafiya üzrə qazanılmış bilik, bacarıq və vərdişlərə uyğun olaraq problemlərin həllində iştirak etməyə hazır olmaq bacarığına;
- Təlim prosesini ümumi təhsilin Coğrafiya fənləri üzrə dövlət standartlarının tələblərinə uyğun olaraq təşkil etmək bacarığına;
- Fənnin nəzəri və praktik səviyyədə öyrənilməsinin tərkib hissəsi olan psixoloji, pedaqoji, didaktik, kommunikativ məsələlərdən baş çıxarmaq bacarığına;
- Təhsiləlanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının, distant təhsil texnologiyalarından istifadə bacarığına;
- Sistem təfəkkürə sahib olmaqla yanaşı, pedaqoji innovasiyaları mənimsemək keyfiyyətinə və dəyişən pedaqoji mühitə uyğunlaşmaq bacarığına;
- Təlim prosesində şagirdlərin sosiallaşdırılması, peşəyönümü proseslərini, şüurlu peşə-ixtisas seçiminə hazırlaşdırılması məqsədilə coğrafiya fənlərinin imkanlarının reallaşdırılması bacarığına.
- Tədris etdiyi fənnə hazırlı biliklər toplusu kimi deyil, daimi dərkətmə prosesi kimi baxmaq, analiz və sintez etmək qabiliyyətinə.
- Təlim-tərbiyə prosesinin keyfiyyətinin təmin edilməsi üçün şagirdlərin təhsil programı üzrə nailiyyətlərinin, diaqnostik, cari və yekun nəticələrinin qiymətləndirilməsi üzrə işin təşkili bacarığına;
- İdraki, ünsiyyət və psixomotor fəaliyyətlər əsasında hayatı bacarıqların, milli və bəşəri dəyərlərin formalasdırılması bacarığına;
- İnnovativ təlim metodlarının tətbiqi, təhsilin məzmununun səmərəli mənimseməlməsini təmin etməklə təhsiləlanın formalasdırılması, peşəkarlığının yüksəldilməsi bacarığına;
- Təhsiləlanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulması bacarığına;
- Səmərəli əks-əlaqənin, əməkdaşlıq şəraitinin, estetik-emosional mühitin yaradılması bacarığına;

- Şagirdlərin əməkdaşlığının, fəallıq və təşəbbüskarlığının, müstəqilliyinin, yaradıcı fəaliyyətinin təşkili, universal təlim fəaliyyətinin növlərinin aşilanması bacarığına;
- Regional ədəbi-mədəni təhsil mühitinin imkanlarını aşkara çıxarmaq və coğrafiya dərslərində istifadə etmək bacarığına;
- Təhsilalanların nailiyyətlərinin, bilik və bacarıqlarının qiymətləndirilməsi üçün şifahi və yazılı sorğular, qiymətləndirmə cədvəli, testlər və s. tərtib və istifadə etmək bacarığına;
- Zəngin mənəvi-əxlaqi keyfiyyətləri nümayiş etdirmək qabiliyyətinə;
- Öyrənənlərə və həmkarlarına dostcasına yanaşmaq, onların tənqidinə hazır olmaq və fəaliyyətini tənqidə uyğun olaraq qurmaq bacarığına;
- Yeni situasiyalara adaptasiya olunmaq, yeni ideyaları generasiya etmək qabiliyyətinə;
- Problemlı şəraitdə təşəbbüskarlıq göstərmək və məsuliyyəti öz üzərinə götürmək bacarığına;
- Təhsilin hüquqi-normativ bazasına dair sənədlər haqqında məlumatı olduğunu nümayiş etdirmək bacarığına;
- Təlim prosesində planlaşmanın, dərsin məqsədinin müəyyənləşməsinin, tapşırıqların hazırlanmasının, qiymətləndirməsində Blumun İdrak taksonomiyasının rolunu müəyyənləşdirmək bacarığına.

### **3. Təhsil Proqramının strukturu**

3.1. “050117 - Tarix və coğrafiya müəllimliyi” ixtisası minimum 300 (5 il) AKTS kreditindən ibarətdir. Kreditlər aşağıdakı şəkildə bölündürülür:

Fənlərin sayı	Fənnin adı	AKTS krediti
<b>Ümumi fənlər</b>		<b>25</b>
1	<b>Azərbaycan dilində işgüzar və akademik kommunikasiya.</b> <i>Bu fənn cərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarının aşilanmasına xüsuslu diqqət yetirilməlidir.</i>	4
2	<b>Xarici dildə işgüzar və akademik kommunikasiya.</b> <i>Bu fənn cərçivəsində tələbələrə ixtisası üzrə xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqların aşilanmasına xüsuslu diqqət yetirilməlidir.</i>	15
3	<b>Seçmə fənlər</b> (Seçmə fənlər ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. İxtisasın	

	<i>(spesifikasından asılı olaraq seçmə fənlərə əlavələr edilə bilər)</i>	
3.1	Fəlsəfə	3
	Sosiologiya	
	Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları	
	Məntiq	
	Etika və estetika	
3.2	İnformasiyanın idarə edilməsi	3
	Politologiya	
	Sahibkarlığın əsasları və biznesə giriş	
	<b>İxtisas fənləri</b>	<b>185</b>
4.	<b>Pedaqogika.</b> <i>Bu fənnin tədrisində pedaqogikanın nəzəri əsasları, təlim-tərbiyə nəzəriyyələri, təlimin qanuna uyğunluqları, prinsipləri, metodları, vasitələri, təşkili formaları, müasir təlim texnologiyaları, məktəbin idarə olunması və ona rəhbərliyin forma və metodları öyrənilir.</i>	10
5.	<b>Psixologiya.</b> <i>Bu fənnin tədrisində psixologiyanın predmeti, metodları, şagirdlərin yaş və psixoloji xüsusiyətləri, onları öyrənmək üçün psixoloji metodlar tərtib etmək, onları diaqnostik ölçüdə tədqiq etmək öyrənilir.</i>	7
6.	<b>Təhsildə İKT.</b> <i>Bu fənn İKT vasitələrindən istifadənin müasir üsul və metodlarına; hesablama texnikası bazasında fəaliyyət göstərən multimedya texnologiyalarına, məlumatın daxil edilməsinə, toplanmasına, emalına, ötürülməsinə diqqət yetirir. Elektron tədris resursları və elektron lövhənin təlim prosesində istifadə edilməsinə, innovasiyaların idarəedilməsinə, distant təhsil, videokonfransların təşkili, aparat, program vasitələri və internetdə axtarış sistemləri ilə işləməyi diqqətə çatdırır.</i>	5
7.	<b>Multikulturalizm giriş.</b> <i>Bu fənn multikulturalizm haqqında ümumi anlayışları, onun inkişaf mərhələlərini, bu sahədə əsas nəzəriyyələrin xüsusiyətlərini, cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması istiqamətində dövlətin apardığı siyaseti öyrədir. Azərbaycan Respublikasının multikulturalizm siyasetinin, sosial-mədəni proseslərin</i>	3

	<i>məhiyyətini, onun xüsusiyyətlərini və bu siyasetin ölkədə uğurla həyata keçirilməsinin səbəblərini təhlil edir.</i>	
8.	<b>Azərbaycan tarixi.</b> <i>Bu fənn Azərbaycanın ta qədim dövürdən günümüzdək baş vermiş prosesləri, tarixi faktların səbəb-nəticə əlaqələrini, dövlətçilik ənənələrinin yaranması, formalasması və inkişafını öyrənir, müasir Azərbaycan dövlətçiliyinin formalasmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolü təhlil və tədqiq edilir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolü sistemli təhlil edilir.</i>	20
9.	<b>Qədim dünya tarixi.</b> <i>Bu fənn Qədim dövürdə baş vermiş hadisələri, ibtidai icma quruluşu, ictimai əmək bölgüsüünün yaranması, ibtidai icma quruluşunun dağılması, quldar təsərrüfatının formalasması, qədim dövlətlərin yaranması, sosial-iqtisadi vəziyyəti öyrənir. Qədim dövrlər dair müxtəlif tarixi hadisələri, onların arasındaki oxşarlıq və ziddiyətlərin səbəblərini izah edir, mədəniyyətləri və sivilizasiyaları xarakterik əlamətlərinə görə müqayisə edir və fərqləndirir.</i>	6
10.	<b>Türk xalqları və dövlətlərinin tarixi.</b> <i>Bu fənn Türk dünyasına aid olan xalqların və dövlətlərin tarixini öyrənməklə tarixi məkanə görə ictimai, iqtisadi, siyasi və mədəni prosesləri müqayisəsini öyrənir, həmçinin türk dünyasında mühiüm rol oynayan şəxsiyyətlərin fəaliyyətini və xalqların inkişaf dinamikasını öyrənir, Türk xalqlarının və dövlətlərinin mədəniyyətinin dünaya xalqlarının mədəniyyətinə təsirini təhlil edir.</i>	7
11.	<b>Arxeologiya və etnoqrafiyanın əsasları.</b> <i>Bu fənn Arxeologiya və etnoqrafiya elminin nəzəriyyəsini və metodologiyasını şərh edir, Arxeologiya və Etnoqrafiya elminin tarixin öyanılmasında əhəmiyyətini əsaslandırır, mədəniyyətlərin və sivilizasiyaların yaranması və inkişafını insanların həyatında baş verən dəyişiklikləri arxeoloji qazıntılar və etnoqrafik məlumatlar əsasında öyrənir. Tarixi dövr, hadisə, proses və təzhürlərin öyanılmasında etnoqrafik və arxoloji biliklərin rolunu qiymətləndirir.</i>	5
12.	<b>Orta əsrlər tarixi.</b> <i>Bu fənn Orta əsrlərdə xalqlarının həyatında baş verən dəyişiklikləri müxtəlif məlumatlar əsasında təhlil edərək öyrənir. Tarixi paralellər aparmaq yolu ilə ayri-ayri dövlətlərin inkişaf xüsusiyyətlərini müqayisə edir, Orta əsr xalqlarının tarixini</i>	6

	<i>mənbaşunaslıq və tarixşunaslıq baxımdan əsaslandırır. Tarixi dövrləri xarakterik əlamətlərinə görə fərqləndirir, tarixi şəxsiyyətləri, hadisələri və faktları dövr baxımdan qiymətləndirir, onlara münasibət bildirir.</i>	
13.	<b>Qafqaz xalqları tarixi.</b> <i>Bu fənn Qafqazda baş vermiş mühüm hadisə, proses və təzahürləri öyrənir, hadisələrin xronoloji çərçivələrini müəyyən edir, Qafqaz xalqları tarixinin öyrənilməsində vacib olan mənbaşunaslıq və tarixşunaslıq materiallarını araşdıraraq təhlillər aparılmasını öyrədir və Qafqaz xalqları tarixinin öyrənilməsinin əhəmiyyətini, Qafqaz xalqlarının etnogenezi problemlərini şərh edir.</i>	5
14.	<b>Şərq xalqları tarixi.</b> <i>Bu fənn Şərq xalqlarının cəmiyyətinin təsnifikasi və sosial təbəqələşməsini, dövlət və iqtisadiyyat məsələlərini təhlil edərək öyrənir, tarixi paralellər aparmaq yolu ilə ayri-ayrı dövlətlərin inkişaf istiqamətlərini, ictimai, iqtisadi, siyasi prosesləri müqayisə edir, nəticə çıxarıb mülahizələrini şərh edir, Şərq xalqlarının tarixində baş vermiş proseslər və hadisələr arasında səbəb-nəticə əlaqələrini müəyyənləşdirir, Şərq və Qərbdə formalılmış mədəniyyətinin xiüsusiyətlərini izah edir.</i>	5
15.	<b>Osmanlı tarixi.</b> <i>Bu fənn Osmanlı tarixinin öyrənilməsinin əhəmiyyətini şərh edir, xronoloji çərçivəsini müəyyənləşdirir, dövrün öyrənilməsinə aid mənbaşunaslıq və tarixşunaslıq materiallarının əhəmiyyətini təsvir edir. Osmanlı dövlətinin ərazi məkanında baş verən dəyişiklikləri xəritə əsasında izah edir, dövlətin idarəcilik formalarını və sosial-iqtisadi münasibətlərini müqayisə edərək öyrənir. Dünyanın siyasi mənzərəsində baş vermiş dəyişikliklərdə Osmanlıların rolunu dəyərləndirir.</i>	6
16.	<b>Yeni dövr tarixi.</b> <i>Bu fənn Yeni dövr Avropa tarixinin öyrənilməsinin əhəmiyyətini şərh edir, xronoloji çərçivəsini müəyyənləşdirir, dövrün öyrənilməsində vacib mənbaşunaslıq və tarixşunaslıq materiallarını araşdıraraq təhlillər aparır, kapitalist münasibətlərinin yaranmasını, dünya ölkələrində baş verən dəyişiklikləri məkanla əlaqədə izah edir, dünya ölkələrinin inkişafındaki qeyri-bərabərliyini onların siyasi quruluşu ilə əlaqələndirərək öyrənir. Yeni dövrdə ölkələrin və xalqların sosial, siyasi, iqtisadi və mədəni həyatında baş verən dəyişiklikləri məkan baxımdan qiymətləndirir.</i>	6
17.	<b>Müasir dünya tarixi.</b>	6

	<p>Bu fənn müasir dövrün sosial-iqtisadi və siyasi proseslərinin ümumi cəhətlərini öyrənir, dünya xalqlarının mədəniyyət tarixinin ümumi bir tarixi kontekstdə araşdırır, müasir dövrdə baş vermiş proseslərdə dövlətlərinin rolunu dəyərləndirir.</p> <p>Beynəlxalq münasibətlər sisteminin formalaşmasını öyrənir. Avropa və Amerika sosial düşüncəsinin nəzəri irsini, dövlətin cəmiyyətdəki rolü, siyasi sistemlər, onların inkişaf mərhələləri, fəaliyyət mexanizmləri və siyasi liderlərin fəaliyyətini faktlara əsasən şərh edir.</p>	
18.	<p><b>Tarix təliminin müasir innovativ texnologiyaları.</b></p> <p>Bu fənn tarix fənninin təlimində işitəfadə olunan müasir innovativ texnologiyaların məqsədini, mahiyyətini, məzmununu və strukturunu öyrənir. İKT-dən istifadə etməklə müasir tarix dərsinin planlaşdırılması, o cümlədən distant təlimin mahiyyəti və metodikası, tarix üzrə fənn kurikulumları və təhsil standartları, həmçinin dünya tədris sistemi ilə bağlı yeniliklər və tarix fənninin müxtəlif fənlərlə integrasiyasının imkanları öyrənilir və təhlil edilir.</p>	5
19.	<p><b>Tarixin tədrisi metodikası.</b></p> <p>Bu fənn Tarixin tədrisi texnologiyasının predmentini müəyyən edir, onu tədrisi metodikasını pedaqoji elmlərdən biri kimi əsaslandırıraraq tarixin tədrisi texnologiyalarını müasir kontekstdə şərh edərək Tarixin tədrisi texnologiyalarının tələblərinə uyğun illik və gündəlik dərs planları hazırlayır və şagird nailiyyyətlərinin qiymətləndirilməsinə öyrənir. Təlim starategiyasını şərh edir, təlimin təşkilinə verilən tələbləri, eləcə də məzmun standartlarının mahiyyətinə görə fəal/interaktiv təlimin rolunu və əhəmiyyətini müəyyənləşdirir. Tarixin tədrisinə verilən müasir tələbləri, eləcə də Azərbaycan tarixi və ümumi tarix fənn kurikulumlarını təhlil edir.</p>	5
20.	<p><b>Kartoqrafiya.</b></p> <p>Bu fənn müxtəlif miqyaslı ümumcoğrafi və tematik xəritə və atlasların tərtibi məsələlərini, xəritə və atlasların redakta edilməsi, nəşrə hazırlanması və nəşr edilməsi texnologiyasını, kartoqrafiya elmi baxımından obyekt və proseslərin təhlilini aparmağı, kartoqrafiyanın tədqiqat üsulları və nəticələrini digər elm sahələrində tətbiq etməyi öyrənir.</p>	5
21.	<p><b>Hidrologiya.</b></p> <p>Bu fənn hidroloji proseslərin və hadisələrin fiziki mahiyyəti, quru sularının və su obyektlərinin hidroloji rejimlərinin formalaşmasının fiziki-coğrafi</p>	5

	<p>qanunauyuginluqlarını əsaslandırır, təbii və antropogen şəraitdə səh sularının və yeraltı suların qarşılıqli təsir proseslərini təhlil edir. Materik sularının formallaşmasını, su obyektlərinin növlərini, tiplərini, həmçinin yer səthində və onun təkində suyun formallaşmasını, hidroloji rejim xüsusiyyətlərini, su mühitində baş verən fiziki hadisələri və prosesləri öyrənir.</p>	
22.	<p><b>İqlimşünaslıq.</b> Bu fənn Yer kürəsinin müxtəlif regionlarında meteoroloji kəmiyyətlərin və atmosfer hadisələrinin, həmçinin iqlim tiplərinin paylanmasının coğrafi qanunauyğunluğunu əsaslandırır; global və lokal iqlim ünsürlərinin litosfer, hidrosfer, atmosfer və biosfer sistemində digər komponentlərlə əlaqəni təhlil edir; müasir iqlim dəyişmələri və tərəddüdlərinə aid layihə tərtib edir.</p>	5
23.	<p><b>Geomorfologiya.</b> Bu fənn geoloji strukturları, geotektonik prosesləri, dağəmələ gəlmə mərhələlərini və orogenizləri, onların relyef yaradıcı rolunu müəyyən edir, endogen və ekzogen proseslərin, morfostrukturların, iri relyef vahidlərinin, dağların, dağ arası çökəkliklərin, yaylaların, düzənliklərin formallaşması aşkar edilir, relyefin təsərrüfat əhəmiyyəti, mənimşənilməsi, ekogeomorgoloji problemləri təhlil edir.</p>	5
24.	<p><b>Regional fiziki coğrafiya.</b> Bu fənn materik və okeanların yerləşmə qanunauyuginluğunu müəyyən edir, hər bir materikin təbii komponentlərin ümumi qanunauyuginluqların təhlilinə diqqət yetirir, komponentlərin öyrənilməsi əsasında materiklərin təbiətinin, ərazi diferensiasiyası xüsusiyyətlərini və fiziki - coğrafi rayonlaşdırmanı təhlil edir.</p>	6
25.	<p><b>Biocənografiya.</b> Fənn üzrə anlayış və terminlərin mahiyyətini açıqlayır, yer kürəsinin müxtəlif regionlarında canlı aləmin paylanmasının coğrafi qanunauyuginluğunu əsaslandırır, bioaləmin digər komponentlər ilə əlaqəsini təhlil edir və biocənografi rayonlaşma nümunəsinə aid layihə tərtib edir.</p>	5
26.	<p><b>Azərbaycanın fiziki coğrafiyası.</b> Bu fənn Azərbaycanın coğrafi mövqeyi və təbii sərhədlərinin ərazinin təbii şəraitini (iqlim, torpaq, daxili sular, canlı aləm və s) olan təsirini əlaqələndirir, geoloji müxtəlifliyi ilə mineral ehtiyatların paylanması arasında coğrafi qanunauyuginluğu təhlil edir, fiziki coğrafi regionların təbii şərait və ehtiyatlarını müqayisəli təhlil edir.</p>	5

	<b>İqtisadi və sosial coğrafiyanın əsasları.</b> <i>Bu fənn iqtisadi və sosial coğrafiya elminin inkişafı və formallaşması, dünyyanın təbii resurslarının (mineral, meşə, torpaq, su, Dünya okeani) təsnifatı, coğrafi yerləşməsi və iqtisadi qiymətləndirilməsi, onlardan istifadə edilməsinin müasir problemlərini öyrənməyə köməklik edir. Dünyanın əhalisi, ölkələrin tipləri, siyasi coğrafiya və s. haqqında ilkin məlumatlar verilir.</i>	
27.	Dünyanın iqtisadi və sosial coğrafiyası (Dünya təsərrüfatının coğrafiyası). <i>Bu fənnin tədrisi dünya təsərrüfatının inkişaf xüsusiyyətləri, beynəlxalq əmək hölgüsü, byenəlxalq iqtisadi integrasiya və onun formaları, istehsalın yerləşmə prinsipləri və təsərrüfat sahələrinin yerləşməsinin coğrafiyasının müasir vəziyyətini təhlil etməyə imkan verir.</i>	5
28.	<b>Regional iqtisadi coğrafiya.</b> <i>Bu fənn dünyyanın iri regionlarının və ölkələrinin iqtisadi coğrafi xarakteristikasını, onların iqtisadi-coğrafi, geosiyasi mövqeyini, təbii ehtiyatları, əsas təsərrüfat sahələrinin yerləşməsinin coğrafiyasına, həmçinin regionların iqtisadi, ekoloji, siyasi problemlərinə və onların həlli yollarına aid bilik və bacarıqları əhatə edir.</i>	6
29.	<b>Azərbaycanın iqtisadi coğrafiyası.</b> <i>Bu fənn Azərbaycan Respublikasının dünyada geosiyası, iqtisadi mövqeyinə, təbii şərait və təbii ehtiyatlarını iqtisadi cəhətdən qiymətləndirilməsinə, əsas təsərrüfat sahələrinin və əhalinin yerləşməsinin coğrafi yerləşmə xüsusiyyətlərinə həsr olunub, regional fərqlərini və ekoloji, iqtisadi problemlərinin müəyyən edilməsinə köməklik edir.</i>	5
30.	<b>Əhali coğrafiyası.</b> <i>Yer kürasının əhalisinin müxtəlifliyi, onun təbii artımı, əhalinin dini, irqi, etnik dil müxtəliflikləri haqqında, məskunlaşma formaları, urbanizasiya və onun yaradıldığı problemlər, əmək ehtiyatları və onlardan istifadə edilməsinin coğrafi müxtəliflikləri, əhalinin miqrasiyası və onların müasir dünyadakı regional fərqlərini bu fənnin köməyi ilə təhlil etmək olar.</i>	5
31.	<b>Coğrafiyanın tədrisinin nəzəri əsasları.</b> <i>Bu fənn məktəb coğrafiyasının formallaşması və inkişafı, rəlni tədqiqat metodlarına, coğrafiyanın təliminin pedaqoji-psixoloji əsaslarına, coğrafiya fənninin tədrisinin metod və üsullarına, istifadə olunan təlim vasitələrinin xarakteristikasına, təlimin</i>	5
32.		

	<i>təşkili formalarına, yeni qiymətləndirmə metodlarına aid bilik və bacarıqları özündə əhatə edir.</i>	
33.	<b>Coğrafiyanın tədrisi metodikası.</b> <i>Bu fənnin tədrisi məkrəb coğrafiyasının ayrı-ayrı kurslarının tədrisi metodikasına, coğrafiya dərslik kompleksinin təhlilinə, coğrafiya fənnindən aparılan müşahidə və təcrübələrin, sinifdən xaric işlərin, praktik və müstəqil işlərin təşkilinə verilən tələblərə aid nəzəri və praktik bilikləri, bacarıqları əhatə edir.</i>	5
34.	<b>Mülkü müdafiə və ilkin tibbi yardım.</b> <i>Bu fənn fövqələdə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, kütləvi qırğıın silahları, nüvə silahi, nüvə silahının tətbiqi və nəticələri, nüvə silahının zədələyici amilləri, radioaktiv çirkənmə, bioloji silahlardan qorunma üsulları, karantin tədbirləri, dinc və müharibə dövründə əhalinin mühafizəsinin xiisusiyətləri, fərdi mühafizə vasitələri, qəza və təbii fəlakətlər zamanı xilasetmə işlərinin təşkili və yerinə yetirilməsi qaydaları, kimyəvi silahlar tətbiq edilərkən davranış və fəaliyyət qaydaları, müxtəlif zədələnmə ocaqlarında və təbii fəlakət rayonlarında ilk tibbi yardım göstərilməsində sanitər drujinalarının təşkil olunması haqqında məlumatlar öyrədir.</i>	6
	<b>Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər<sup>1</sup></b> <i>Burada olan fənlər hər bir ali təhsil müəssisəsi tərəfindən fərdi qaydada müəyyən edilir və həmin ixtisasın tədris planında əksini tapır.</i>	60
	<b>Pedaqoji internatura.</b>	30
	<b>CƏMI</b>	240

#### 4. Tədris və öyrənmə

- 4.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil programında nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər.

<sup>1</sup> Bu fənlər professor-müəllim heyətinin təcrübəsi, tədqiqat infrastrukturunu, yerli və beynəlxalq iş imkanları nəzərə alınaraq ali təhsil müəssisəsi tərəfindən təklif edilir. Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər tələbələr üçün seçmə xarakteri daşımalı, eləcə də tələbələrin xarici mübadilə proqramlarında iştirakına şərait yaratmalıdır.

- 4.2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə (məsələn, universitetin veb səhifəsində, programın broşurlarında və s.) açıq olmalıdır.
- 4.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntazəm şəkildə təkmilləşdirilməsi universitetin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 4.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakıları nümunə olaraq göstərmək olar:
- mühazirə, seminarlar və praktiki tapşırıqlar;
  - təqdimatlar, müzakirələr və debatlar;
  - müstəqil iş/araşdırma (məsələn, praktiki nümunələrlə iş);
  - layihələr;
  - problemlərə əsaslanan tədris;
  - sahə işləri;
  - rol oyunları;
  - hesabatlar;
  - qrup qiymətləndirməsi;
  - ekspert metodu;
  - video və audio konfrans texnologiyaları;
  - video və audio mühazirələr;
  - distant təhsil;
  - stimulyasiyalar; və s.
- 4.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.
- 4.6. Təhsil programı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

## 5. Qiymətləndirmə

- 5.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölçüлə bilinsin. Bu, əldə olunan irəliləyişi monitoring etməyə, təhsil programlarının nəticələrinə hansı dərəcədə nail olduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait

yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalasdırılmasına yardım etməlidir.

- 5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn proqramında, sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq (məsələn, universitetin vəb səhifəsində, proqramın broşurlarında və s.) olmalıdır.
- 5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi ali təhsil müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 5.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:
  - yazılı tapşırıqlar;
  - bilik və bacarıqlara dair testlər, kompüter əsaslı testlər;
  - şifahi təqdimatlar;
  - sorğular;
  - açıq müzakirələr;
  - praktika hesabatları, sahə işləri hesabatları;
  - praktikada, laboratoriyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
  - layihə işlərinə dair hesabatlar;
  - portfolionun qiymətləndirilməsi;
  - frontal sorğu;
  - qrup şəklində və özünüqiymətləndirmə; və s.
- 5.5. Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq və qabiliyyət səviyyəsini düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qarəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdır.
- 5.6. Tələbələrə müəllimlərlə/qiymətləndiricilərlə təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Ali təhsil müəssisəsi qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.

- 5.7. Akademik etika təhsil prosesində önəmli yer tutur. Tələbələrə akademik dürüstlüyə riayət etmək, plagiarism problemini anlamaq öyrədilir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdır.

## **6. Proqramın və hər bir fənnin təlim nəticələri**

- 6.1. Təhsil programının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənləşdirilməsi və hər bir fənnin sillabusunun hazırlanması ali təhsil müəssisəsinin/akademik heyətin səlahiyyətindədir.
- 6.2. Təlim nəticələri hər bir ali təhsil müəssisəsi tərəfindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənləşdirilir. Təlim nəticələri matrisində (Əlavə 2) fənlərlə təlim nəticələri arasındakı əlaqə əks olunmalıdır.
- 6.3. Təhsil Programının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədilə fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.

## **7. İnfrastruktur və kadr potensialı**

- 7.1. Təhsil Programının tədris, öyrənmə və qiymətləndirmə prosesi ali təhsil müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir:
- təhlükəsiz təhsil şəraitinə, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalara, maddi-texniki və tədris bazasına, təchiz olunmuş tədris kabinetlərinə və laboratoriyalara, auditoriyalara, texniki tədris vasitələrinə, kabinetlərə, yataqxanaya, su, istilik, elektrik sistemlərinə, internet xidmətlərinə, virtual muzeylərə, elektron kitabxanaya, zəngiz məlumat bazasına, məlumat axtarış sistemlərinə çıxışa malik olmalıdır.
- 7.2. Ali təhsil müəssisələrinin professor-müəllim heyəti, bir qayda olaraq, elmi dərəcəyə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən və ya digər müvafiq təşkilatlardan gələn şəxslər də tədrisə cəlb oluna bilərlər.

## **8. Pedaqoji internatura**

- 8.1. Pedaqoji internatura tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önemlidir.
- 8.2. Pedaqoji internatura ümumi təhsil müəssisələrində (ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, integrasiya təlimli internat tipli təhsil müəssisələri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr) təşkil oluna bilər.

- 8.3. Pedaqoji internaturadan əvvəl ali təhsil müəssisəsi və pedaqoji internatura təşkil olunacaq ümumi təhsil müəssisəsi ilə müqavilə imzalanmalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər ümumi təhsil müəssisəsində, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbələrin hüquq və öhdəlikləri, digər zəruri təfərrüatlar əks olunur.
- 8.4. Pedaqoji internaturanın qiymətləndirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əsasən həyata keçirilir.

#### 9. Məşğulluq və ömürboyu təhsil

- 9.1. “050117 - Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə Təhsil Proqramının məzunları mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn ümumi təhsil müəssisələrində, məktəbdən kənar təhsil müəssisələrində, peşə təhsili müəssisələrində, orta ixtisas təhsil müəssisələrində, təşkilatlarda, idarələrdə, birliliklərdə və s. sferalarda, həmçinin mövcud qaydalara riayət olunmaqla müxtəlisf təhsil müəssisələrində (ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) işləyə bilər.
- 9.2. Ali təhsil müəssisəsi Təhsil Proqramının məzunlarının məşğulluğuna dair müntazəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz vəb səhifəsində yerləşdirməlidir.
- 9.3. “050117 - Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə bakalavr proqramının məzunlarının təhsillərini magistratura səviyyəsi üzrə müvafiq ixtisaslaşma seçim cədvəlinə əsasən magistr proqramlarında davam etdirə bilirlər.
- 9.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.


Razılışdırılmışdır:

Azərbaycan Respublikasının Təhsil  
Nazirliyinin Aparat rəhbərinin müavini,  
Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdürü

  
Yaqub Piriyev

“26” 08 2020-ci il.

Təhsil ixtisasları qrupu üzrə  
Dövlət Təhsil Proqramlarını hazırlayan  
işçi qrupun sədri

  
Cəfər Cəfərov

“19” avgust 2020-ci il.

